



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMIN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkışafı Fondu

Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin  
(EİF/GAM-3-2014-6(21)) qalibi olmuş layihənin yerinə  
yetirilməsi üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: A<sub>2</sub>V<sub>B</sub><sub>3</sub><sup>VI</sup> qrup birləşmələrinin nazik təbəqələri əsasında yüksək effektivli, miniatür alternativ enerji mənbələri və termoelektrik çeviricilərinin tədqiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Əliquliyeva Xəyalə Vəqif qızı

Qrantın məbləği: 45 000 manat

Layihənin nömrəsi: EİF/GAM-3-2014-6(21)-24/01/1-M-13

Müqavilənin imzalanma tarixi: 16 dekabr 2015-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 yanvar 2016-cı il – 01 yanvar 2017-ci il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üslub və yanaşmalar

1. Bi<sub>2</sub>Te<sub>1-x</sub>Se<sub>x</sub> bərk məhlullar sistemindən lazımlı tərkibin seçilməsi.
2. Seçilmiş tərkib elementlərin sintez edilməsi.
3. Altlığın və sintez olunan birləşmənin termovakuum tozlandırılması rejiminin seçilməsi.
4. Bi<sub>2</sub>Te<sub>2,7</sub>Se<sub>0,3</sub> bərk məhlulunun tavlanmamış və 200° C tavlanmış nazik təbəqələrin kristallik quruluşun rentgen difraktometrik analizi.
5. Bi<sub>2</sub>Te<sub>2,7</sub>Se<sub>0,3</sub> bərk məhlulunun tavlanmamış və 200° C tavlanmış nazik təbəqələrin elektronografiya üsulu ilə tədqiq edilməsi.
6. Bi<sub>2</sub>Te<sub>2,7</sub>Se<sub>0,3</sub> bərk məhlulunun tavlanmamış və 200° C tavlanmış nazik təbəqələrin atom güc mikroskopunda nazik təbəqələrin morfologiyasının tədqiqi.
7. Bi<sub>2</sub>Te<sub>3</sub>, Bi<sub>2</sub>Se<sub>3</sub> həcmi monokristallarında və Bi<sub>2</sub>Te<sub>2,7</sub>Se<sub>0,3</sub> bərk məhlulunda işığın kombinasiyon səpilməsi spektirlərin tədqiqi.

8.  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulunun tavlanmamış və  $200^0\text{ C}$  tavlanmış nazik təbəqələrin işığın kombinasiyon səpilməsi spektirləri tədqiqi.
9. Mappinq rejimində fokuslanmış lazer şüalarını  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  nazik təbəqələrinin səthi üzrə addım-addım skan etməklə  $100 \times 100 \text{ mkm}^2$  sahədə 1000-dən çox nöqtədə işığın kombinə olunmuş səpilməsinin spektri öyrənilməsi.
10.  $\text{Bi}_2\text{Te}_3$ ,  $\text{Bi}_2\text{Se}_3$  həcmi monokristallarında və  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulunda 4 zondlu kombinə olunmuş metodla elektrik keçiriciliyinin anizotropiyasının öyrənilməsi.
11.  $\text{Bi}_2\text{Te}_3$ ,  $\text{Bi}_2\text{Se}_3$  həcmi monokristallarında və  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulunda elektrikkeçiriciliyinin anizotropiyasının temperaturdan asılılığı, həmçinin laylar boyunca və laylara perpendikulyar istiqamətdə yükün daşınma mexanizmi tədqiqi.
12. Geniş temperatur intervalında  $4,2-300\text{K}$   $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulunun  $200^0\text{ C}$  tavlanmış və tavlanmamış nazik təbəqələrində elektrikkeçiriciliyinin temperatur asılılığı tədqiqi.
13. Çox aşağı temperaturlarda  $1,2-4,2\text{K}$   $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulunun  $200^0\text{ C}$  tavlanmış nazik təbəqələrində elektrikkeçiriciliyinin temperatur asılılığı tədqiqi.
14.  $\text{Bi}_2\text{Te}_3$ ,  $\text{Bi}_2\text{Se}_3$  və  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun həcmi monokristallarından qalvanomaqnit ölçmələri (Holl effekti, maqnitmüqaviməti) aparılması üçün nümunələrin seçilməsi və kontaktların vurulması. Kontaktların Omik olunması nəzərət etməsi.
15. Geniş temperatur intervalında ( $1,2-200\text{K}$ )  $\text{Bi}_2\text{Te}_3$ ,  $\text{Bi}_2\text{Se}_3$  və  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun həcmi monokristallarından hazırlanmış nümunələrdə Holl effektin ölçmələrin aparılması.
16. Geniş temperatur intervalında ( $1,2-200\text{K}$ )  $\text{Bi}_2\text{Te}_3$ ,  $\text{Bi}_2\text{Se}_3$  və  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun həcmi monokristallarından hazırlanmış nümunələrdə maqnitmüqavimətin (Qaus effekti) ölçmələrin aparılması.
17. Güclü maqnit sahələrdə elektrik ölçmələri aparmaq üçün ifratkeçirici solenoidin hazırlanması və işlənməsi. İfratkeçiricidən yüksək cəryan işlətmək ilə ekstremal yüksək maqnit sahələri almaq imkan verir.
18. Güclü maqnit sahələrində müqavimətin maqnit sahəsinin qiymətindən assılıqdan Şubnikov-Haas ossilyasiyasının periodundan yükdaşıyıcıların konsentrasiyası təyini.
19. Holl effektindən (Holl potensialın maqnit sahəsinin qiymətindən assılıqdan) yükdaşıyıcıların konsentrasiyası təyini.
20. Zəif maqnit sahələrində müqavimətin maqnit sahəsinin qiymətindən assılıqdan  $\text{Bi}_2\text{Te}_3$  tipli kristallar üçün məlum olan zona quruluşundan alınan düsturlardan yükdaşıyıcıların yürüklüyü və Holl-faktoru təyini.
21. Kompyuter program təminatı yaradmaqla bəzi fiziki parametrlərin (Şubnikov-Haas ossilyasiyasının periodundan yükdaşıyıcıların konsentrasiyası, Xikami-Larkin-Nagaoka düsturundan ikiölçülü yaxınlaşmada faza pozulmasının uzunluğunu təyin olması və s.) hesablanması və qiymətləndirilməsi.
22.  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulunun tavlanmamış və  $200^0\text{ C}$  tavlanmış nazik təbəqələrin termoelektrik hərəkət qüvvəsinin tətqiqi və bu ölçülərdən Zeebek koeffisientin  $S$  təyini.
23.  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulunun tavlanmamış və  $200^0\text{ C}$  tavlanmış nazik təbəqələrin istilik keçiriciliyinin tətqiqi və bu ölçülərdən istilik keçiriciliyi əmsalın  $\chi$  təyini.
24.  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulunun tavlanmamış və  $200^0\text{ C}$  tavlanmış nazik təbəqələrin Termoelektrik Effektivliyinin  $zT = S^2 \sigma T / \chi$  qiyməti təyin olunub.

Aşağıda göstərilən üsul və yanaşmalar istifadə olunub:

1. İsti divar metodu ilə vakuumda uçurma metodu ilə VUP-3 qurğusunda nümunələrin alınması
2. Rentgen şüaların difraksiyasının BRUKER D8 ADVANCE rentgen difraktometr də tədqiqi
3. Təbəqələrin morfolojiyasının atom güc mikroskopu AIST\_NT (Tokyo Instrument, Japan) ilə tədqiqi.
4. İşığın kombinasiyon səpilməsi spektirlərinin tədqiqatı üçün Yaponiya istehsalı olan (Tokyo

- Instr ) "Nanofinder 30" konfakal lazer mikroskopundan istifadə edilib.
5. Alınmış  $Bi_2(Te_{0,9}Se_{0,1})_3$  nazik təbəqəsinin bircinsliyini tədqiq etmək üçün mapping operasiyasından istifadə olunub.  $Bi_2(Te_{0,9}Se_{0,1})_3$  nazik təbəqəsinin səthini lazer şüası ilə addim-addim skan edilməsi və spektr xətlərinin yerləşməsinin registrasiyası ,hər nöqtədə skan edilərək onların yarımeni və intensivliyini qeyd edilib.
  6. Çox aşağı temperaturlarda (məye geli temperaturundan aşağı – 4,2K) elektrik ölçmələrini aparmaq üçün kreostatda gəli parını vakuum sorulması yolu ilə və  $He^3$  izotopundan istifadə etməklə nail olunub.
  7. Güclü maqnit sahələrdə elektrik ölçmələri aparmaq üçün ifratkeçirici solenoidin hazırlanması. Solenoid  $Nb_3Sn$  ifratkeçirici məftiliindən düzəlib. Maqnit sahəsini alınma koeffisienti – 1,3 kiloErsted/Amper.
  8. Hüsusü hazırlanmış kompyuter programı ilə Holl effektindən (Holl gərginliyin maqnit sahəsindən asılılıqdan) bütün nümunələrdə yükdaşıyıcıların konsentrasiyası təyin olunub.
  9. Hüsusü hazırlanmış kompyuter programı ilə maqnitmüqavimətin güclü maqnit sahələrində  $Bi_2Te_3$ ,  $Bi_2Se_3$  və  $Bi_{2,7}Te_{0,3}$  bərk məhlulun həcmi monokristallarından seçilmiş nümunələrdə Shubnikov-Haas ossilyasiyasının periodundan yükdaşıyıcıların konsentrasiyası təyin olunub.
  10. Hüsusü hazırlanmış kompyuter programı ilə maqnitmüqavimətin kiçik maqnit sahələrində maqnit sahəsindən asılılıqlarından  $Bi_2Te_3$ ,  $Bi_2Se_3$  və  $Bi_{2,7}Se_{0,3}$  bərk məhlulun həcmi monokristallarından seçilmiş nümunələrdə yükdaşıyıcıların yürüklüyü təyin olunub.
  11. Hüsusü hazırlanmış kompyuter programı ilə Xikami-Larkin-Nagaoka düsturu hesablanıb və vakuumda 200 C temperaturda tavlanmış nazik təbəqələrindən hazırlanmış nümunələrdə maqnitmüqavimətin maqnit sahəsindən assillığı ilə uzlaşma şərtləri öyrənilib.
  12.  $Bi_{2,7}Se_{0,3}$  bərk məhlulunun tavlanmamış və 200° C tavlanmış nazik təbəqələrin termoelektrik hərəkət qüvvəsi differensial metodu ilə ölçülüb.
  13.  $Bi_{2,7}Se_{0,3}$  bərk məhlulunun tavlanmamış və 200° C tavlanmış nazik təbəqələrin istilik keçiriciliyi stasionar metodu ilə ölçülüb.

2


Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)

100%

3


Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)

1. Aparılan tədqiqat nəticəsində müəyyən edilib ki, 1 saat müddətində 200°C də tavlanmış nazik təbəqələr daha keyfiyyətli kristallik quruluşa malikdirler.
2. İlk dəfə İsti divar metodu ilə vakuumda uçurma metodu ilə alınmış tavlanmış və tavlanmamış nazik təbəqələrin rengen difraksiyasının müqayisəsi göstərirki, tavlanmış nazik təbəqələrin rentgen refleksləri daha güclü və ayındır (şəkil 1, yuxarıdakı əyri).




Alınmış nazik təbəqələr monokristallik olsaydı, onda biz yuxarıdakı rentgenogrammada ancaq [003], [006], [009], [0012], [0015], [0018] və s. refleksləri müşahidə edərdik. Lakin [005], [1010], [110], [205] reflekslərin müşahidə edilməsi göstərir ki alınmış nazik təbəqələr polikristallikdirlər.

3. Tavlanmamış (a) və tavlanmış (b) nazik təbəqələrin atom güc mikroskopunda morfolojiyasının tədqiqi göstərir ki, tavlanmış nazik təbəqələrdə (b) kristallitlərin ölçüləri artır (Şəkil 2).



Şəkil 2b-dən məlum olur ki kristallitlərin ölçüləri 100-200 nm arasındadır.

4. "Nanofinder 30" (Tokyo Instr. Yaponiya) konfakal lazer mikrospektrometr də tədqiqatlardan məlum olub ki,  $\text{Bi}_2\text{Te}_3$  və  $\text{Bi}_2\text{Se}_3$  həcmi monokristallarının işığın kombinasion səpilməsi spektirlərində (KRS) KR aktiv modları  $A_{1g}^1$ ,  $E_g^2$  və  $A_{1g}^2$  aşkar olunub  $\text{Bi}_2\text{Te}_3$  üçün tezlikləri  $61,5 \text{ sm}^{-1}$ ,  $102,5 \text{ sm}^{-1}$  və  $134 \text{ sm}^{-1}$  və  $\text{Bi}_2\text{Se}_3$  üçün  $72 \text{ sm}^{-1}$ ,  $131,5 \text{ sm}^{-1}$  və  $174,5 \text{ sm}^{-1}$  dir. Qeyd etmək lazımdır ki,  $\text{Bi}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlullu üçün KRS spekterləri  $\text{Bi}_2\text{Te}_3$  üçün KRS spekterləri ilə üst-üstə düşür.
5. İşığın kombinasion səpilməsi tədqiqatlardan aşkar olunmuşdur ki (Şəkil 3), tavlanmamış nazik təbəqələrdə cəmi iki spektral xətlər müşahidə olunur -  $121 \text{ cm}^{-1}$  və  $139 \text{ cm}^{-1}$  (Şəkil 3a),




- bu da ona uyğubdurki, İK aktiv mod  $A_{1u}^2$  və KR aktiv mod  $A_{1g}^2$ , o zaman ki,  $200^\circ\text{C}$  vakuumda termik işlənmədən sonra KRS spektrində iki daha KR aktiv mod – tezlikləri  $61 \text{ cm}^{-1}$  ( $A_{1g}^1$ ) və  $101 \text{ cm}^{-1}$  ( $E_g^2$ ) müşahidə olunur (Şəkil 3b).
6. Göstərilir ki,  $\text{Bi}_2(\text{Te}_{0,9}\text{Se}_{0,1})_3$  nazik təbəqələrində KR aktiv modlarının tezliyi:  $61 \text{ cm}^{-1}$ ,  $101 \text{ cm}^{-1}$  və  $134 \text{ cm}^{-1}$  praktiki olaraq  $\text{Bi}_2(\text{Te}_{0,9}\text{Se}_{0,1})_3$  həcmi monokristalının aktiv modlarının tezliyi ilə  $A_{1g}^1$ ,  $E_g^2$  və  $A_{1g}^2$  üst-üstə düşür.

7. Konfokal Raman mikrospektrometriyasının son nailiyyətlərindən biri "mapping" əməliyyatının həyata keçirilmə imkanıdır. Müasir texnologiyalar təbəqə səthinin lazer şüası ilə addımlı skanlaşması ilə hər bir nöqtədən spektri almaq və yadda saxlamaq imkanı verir. Bu zaman mapping əməliyyatını hər bir spektral xətt üçün bir sıra xarakteristikalar üzrə: spektral pikin vəziyyəti, spektral xəttin yarımeni, spektral xəttin maksimal intensivliyi, spektral xəttin integrallı intensivliyi və s. aparmaq olar.

$\text{Bi}_2(\text{Te}_{0,9}\text{Se}_{0,1})_3$  nazik təbəqələrində  $100 \times 100 \text{ mkm}^2$  səthində 1000-dən çox nöqtədən işığın raman səpilmə spektrleri (RSS) təbəqə səthinin lazer şüası ilə addımlı skanlaşması vasitəsilə tədqiq edilmişdir. Göstərilmişdir ki, spektral pikin vəziyyəti və spektral xəttin yarımeni kimi xarakteristikaları nöqtələrin əksəriyyəti üçün eynidir ki, bu da alınmış təbəqələrin bircinsliyinin göstəricisidir.  $\text{Bi}_2(\text{Te}_{0,9}\text{Se}_{0,1})_3$  nazik təbəqələrinin RSS-də iki daha intensiv  $101 \text{ cm}^{-1}$  ( $E_g^2$ ) və  $61 \text{ cm}^{-1}$  ( $A_{1g}^1$ ) spektral xətləri üçün mapping yerinə yetirilmişdir.

Aşağıdakı şəkildə (Şəkil 4)  $101 \text{ cm}^{-1}$  ( $E_g^2$ ) spektral xətti üçün mapping nəticələri göstərilir:

- a)  $101 \text{ cm}^{-1}$  spektral pikin vəziyyəti üçün, b)  $101 \text{ cm}^{-1}$  spektral pikin yarımeni üçün.




Şəkil 4

8.  $A_2^{V}B_3^{VI}$  -  $\text{Bi}_2\text{Te}_3$ ,  $\text{Bi}_2\text{Se}_3$  və  $\text{Sb}_2\text{Te}_3$  qrupu birləşilmələrinin  $\text{Bi}_2\text{Te}_3$  üçün qadağan olunmuş zonanın eni  $\sim 0,15 \text{ eV}$  olan və  $\text{Bi}_2\text{Te}_3$ - $\text{Bi}_2\text{Se}_3$  bərk məhlullarında  $\text{Bi}_2\text{Te}_2\text{Se}$  -də  $0,3 \text{ eV}$ -ə qədər böyükən darzolaqlı yarımkəcərıcılar olmasına baxmayaraq, kecərıcıliğin temperatur asılılığı "metallik" xarakterə malikdir: temperaturun azalması ilə müqavimət azalır. Bu onunla bağlıdır ki, əritməsindən aşqarlanmamış  $\text{Bi}_2\text{Te}_3$  monokristalları stexiometrik tərkibli ərintidən sintez olunduğu zaman artıq əvvəlcədən əhəmiyyətli miqdarda məxsusi quruluş defektlerinin mövcud olması ilə səciyyələnir. Bunlar Bi atomlarının Te atomlarının yerinə və əksinə keçməsi ilə bağlıdır (antisrtuktur və ya antisayt defektləri) və onlar özünü akseptor kimi aparır. Buna görə də  $\text{Bi}_2\text{Te}_3$  monokristalları həmişə deşiklərin konsentrasiyası böyük  $p \sim 10^{18} - 10^{19} \text{ sm}^{-3}$  olan

$p$ -tip keçiriciliyə malikdir. Aşqarların belə böyük konsentrasiyası qadağan olunmuş zonada böyük miqdarda lokal hallar yaradır. Onlar təmiz kristalın məxsusi zonası ilə örtülən (üst-üstə düşən) geniş aşqar zona əmələ gətirir. Buna görə  $Bi_2Te_3$  monokristallarının elektrik keçiriciliyinin tədqiqatları zamanı müqavimətin "metallik" temperatur asılılığı müşahidə olunur: temperaturun azalması ilə xüsusi müqavimətin qiyməti bütün temperatur intervalında azalır, aşağı temperaturlarda isə platoya çıxır.


$Bi_2(Te_{0,9}Se_{0,1})_3$  həcmi monokristalı ilə müqayisədə  $Bi_2(Te_{0,9}Se_{0,1})_3$  tavlanmamış nazik təbəqələrində müşahidə olunan termoaktivasion-tipli keçiricilik və xüsusi müqavimətin yüksək qiymətləri (Şəkil 5) strukturda güclü nizamsızlıqla izah olunur.  $Bi_2(Te_{0,9}Se_{0,1})_3$  bərk məhlullarının tavlanmamış nazik təbəqələrində keçiricilik sıçrayışlı xarakter daşıyır. Ətraflı təhlil göstərir ki, sıçrayışın uzunluğu dəyişən sıçrayışlı keçiricilik – Mott keçiriciliyi baş verir. Lokallaşmış hallar üzrə sıçrayışın uzunluğu dəyişən termik aktivləşmiş sıçrayışlı keçiricilik nizamı güclü surətdə pozulmuş yarımkəciriçi kristallarda geniş yayılmış hadisədir, həm də ondan asılı olmayaraq ki, nizamın pozulması quruluşun defektlliliyi ilə bağlıdır, yoxsa güclü aşqarlanmasıın nəticəsidir. Bizim aldığımız termik işlənmə keçməmiş  $Bi_2(Te_{0,9}Se_{0,1})_3$  nazik təbəqələri polikristallik, nizamı güclü surətdə pozulmuş quruluşlardır. Bunu rentgen difraksiyasının (şəkil 1) və konfokal Raman spektroskopiyasının (şəkil 3) nəticələri təsdiq edir.




Şəkil 5

9. Göstərilmişdir ki, vakuumda  $200^{\circ}\text{C}$  temperaturda tavlanmış  $Bi_2(Te_{0,9}Se_{0,1})_3$  nazik təbəqələrinin əhəmiyyətli dərəcədə kristallaşmasına gətirir və keçiriciliyin temperatur asılılığı isə həcmi monokristallara xas olan "metallik" xarakter nümayiş etdirir (şəkil 6). Şəkil 6-da sol tərəfdə (a)  $Bi_2(Te_{0,9}Se_{0,1})_3$  həcmi monokristalında laylar boyunca xüsusi müqavimətin temperatur asılılığı verilir, sağda isə vakuumda  $200^{\circ}\text{C}$  temperaturda tavlanmış  $Bi_2(Te_{0,9}Se_{0,1})_3$  nazik təbəqələrinin xüsusi müqavimətin temperatur asılılığı verilir. Müqaisədən aydın görünür ki, hər iki halda xüsusi müqavimətin temperatur asılılığı "metallik" xarakter nümayiş etdirir. Bu fakt onunla bağlıdır ki, sintez olunduğu zaman artıq əvvəlcədən əhəmiyyətli miqdarda məxsusi quruluş defektlerinin mövcud olması ilə səciyyələnir. Bunlar Bi atomlarının Te atomlarının yerinə və əksinə keçməsi ilə bağlıdır (antisrtuktur və ya antisayt defektleri). Aşqarların belə böyük konsentrasiyası qadağan olunmuş zonada böyük miqdarda lokal hallar yaradır. Onlar təmiz kristalın məxsusi zonası ilə örtülən (üst-üstə düşən) geniş aşqar zona əmələ gətirir. Buna görə  $Bi_2Te_3$  monokristallarının elektrik keçiriciliyinin tədqiqatları zamanı müqavimətin "metallik" temperatur asılılığı müşahidə olunur: temperaturun azalması ilə

xüsusi müqavimətin qiyməti bütün temperatur intervalında azalır, aşağı temperaturlarda isə platoya çıxır. Qeyd etmək lazımdır ki,  $Bi_2Te_3$ -dən fərqli olaraq,  $Bi_2(Te_{0,9}Se_{0,1})_3$  həcmi monokristalında və nazik təbəqələrində keçiricilik  $n$ -tipli bu da o deməkdir ki əsas yükdaşıyıcılar elektronlardır.



10. Müəyyən olunmuşdur ki, aşağı temperaturlarda (10K aşağı, Şəkil 7a və b) xüsusi müqavimətin temperatur asılılığı dəyişir və temperatur azaldıqça xüsusi müqavimətin qiyməti artır.




Aşağı temperaturlarda xüsusi müqavimətin temperaturla belə dəyişməsi iki səbəbə ola bilər:

1. dayaz aşqar mərkəzlərinin "donması" ilə;
2. kvant interferens effektləri.


Dayaz aşqar mərkəzlərinin "donması" variantı istisna edilir, çünki 1,4 K və 5 K temperaturlarda Holl effektinin tədqiqatlarının nəticələri göstərir ki, yükdaşıyıcıların konsentrasiyası temperaturun dəyişməsi ilə dəyişmir. Xüsusi müqavimətin temperaturla belə dəyişməsi aşağı temperaturlar oblastında keçiriciliyə zəif lokallaşma və ya elektron-elektron qarşılıqlı təsiri ilə bağlı kvant interferensiya düzəlişlərinin üstünlük təşkil etməsi halı üçün səciyyəvidir. Bir halda ki, zəif lokallaşma halında eninə maqnit sahəsi tətbiq edildikdə mənfi maqnit müqaviməti müşahidə olunmalı idi, bizdə isə müsbət maqnit müqaviməti müşahidə olunur, deməli, yükdaşıyıcıların müşahidə edilən lokallaşması elektron-elektron qarşılıqlı təsiri ilə bağlıdır. Xüsusi müqavimətin  $T < 8$  K temperaturlarda temperatur asılılığının təhlili göstərdi ki,

müqavimətin temperaturdan ikiölçülü hal üçün səciyyəvi olan loqarifmik asılılığı  $\rho(T) \sim \ln T$  müşahidə olunur (düz hətt, şəkil 7b).

11.  $\text{Bi}_2\text{Te}_3$ ,  $\text{Bi}_2\text{Se}_3$  və  $\text{Bi}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun həcmi monokristallarında müqavimətin güclü maqnit sahəsindən assılıqlarında Shubnikov-Haas ossilyasiyaları müşahidə edilməsi alınmış monokristalların yüksək keyfiyyətini göstərir. Kiçik maqnit sahələrində (1 T-ya qədər) maqnit sahəsinin böyüməsi ilə klassik Lorens kvadrat asılılığı müşahidə olunur. 1 T-dan böyük maqnit sahələrində isə həcmi monokristallar üçün maqnit müqavimətinin sahədən asılılığında aşağıdakı Şəkil 8-də göründüyü kimi Shubnikov-Haas ossilyasiyaları müşahidə olunur.



12. Şəkil 8-də müşahidə olunan maqnit müqavimətinin ossilyasiyalarını maqnit sahəsinin eks qiymətindən ( $1/B$  və ya  $1/H$ ) grafikdə qursaq onda şəkil 9 görünən kimi periodik müqavimətinin ossilyasiyalarını almaq olar. Belə ossilyasiyaların periodundan P



yükdaşıyıcıların konsentrsiyasını təyin etmək mümkündür.

Məlumdur ki, ossilyasiyaların periodu P aşağıdakı duster ilə təmzimlənir:

$$P\left(\frac{1}{H}\right) = \frac{2\pi e}{\hbar c S_F}$$

burada  $S_F$  - Fermi səthin maqnit sahəsinə perpendikulyar müstəvi ilə kesişməsinin sahəsi. Onda 6-ellipsoidli Drabbl-Volf zona quruluşu çərçivəsində enerjinin dalğa vektorundan asılılığı:

$$\varepsilon(\vec{k}) = \frac{\hbar^2}{2m_0} \sum_{i,j} \alpha_{ij} k_i k_j$$

burada  $\alpha_{ij}$  - tərs effektiv kütləsinin vektorunun komponentləri. Onda  $A_2^V B_3^{VI}$  qrupu birləşmələri üçün

$$P\left(\frac{1}{H}\right) = \frac{e\hbar}{m_0 c \mu_F} \left[ (\alpha_{22}\alpha_{33} - \alpha_{23}^2) \cos^2 \alpha + \alpha_{11}\alpha_{33} \cos^2 \beta + \alpha_{11}\alpha_{22} \cos^2 \gamma + 2\alpha_{11}\alpha_{23} \cos \beta \cos \gamma \right]^{1/2}$$

Ö zaman ki, maqnit sahəsinin istiqaməti  $C_3$  öxu ilə üst üstə düşür  $\alpha = \beta = 90^\circ$ ,  $\gamma = 0$ , onda

$$P\left(\frac{1}{H}\right) = \frac{e\hbar}{m_0 c \mu_F} \sqrt{\alpha_{11}\alpha_{22}}$$

Nəzərə alsaq

$$\mu_F = \frac{\hbar^2}{2m^*} \left( 3\pi^2 \frac{n}{K_3} \right)^{2/3}$$

$$m^* = \frac{m_0}{\sqrt[3]{\alpha_{11}(\alpha_{22}\alpha_{33} - \alpha_{23}^2)}}$$

burada  $K_3$  - ellipsoidlərin sayı,  $n$  - yükdaşıyıcıların konsentrsiyası

Beləliklə alırıq ossilyasiyaların periodu P:

$$P\left(\frac{1}{H}\right) = \frac{2e\sqrt{\alpha_{11}\alpha_{22}}}{c\hbar \left( 3\pi^2 n / K_3 \right)^{2/3} \sqrt[3]{\alpha_{11}(\alpha_{22}\alpha_{33} - \alpha_{23}^2)}}$$

Bu dusturu istifadə etməklə müxtəlif Shubnikov-Haas ossilyasiyaları periodundan yükdaşıyıcıların konsentrsiyasını təyin edilmişdir.

Müyyən olunmuşdur ki,  $\text{Bi}_2\text{Te}_3$ ,  $\text{Bi}_2\text{Se}_3$  və  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun həcmi monokristallarında Holl effektindən təyin olunmuş yükdaşıyıcıların konsentrsiyası Shubnikov-Haas effektindən (maqnitmüqavimət) ossilyasiyasının periodundan təyin olunmuş yükdaşıyıcıların konsentrsiyasından çoxdur. Bu fakt onunla bağlıdır ki, Holl effektində bütün yükdaşıyıcılar iştirak edir, amma Shubnikov-Haas effektində əsasən yükdaşıyıcılar kiçik effektiv kütləsi ilə.

13. Fermi səviyyəsinin  $\mu_F$  qiymətini hesablamaq üçün aşağıdakı dusturdan istifadə olunub:

$$\mu_F = \left[ \frac{\Delta m_c / m_0}{a(b + \Delta m_c / m_0)^{5/2}} \right]^{2/5}$$

burada  $a = 2,97 \times 10^{-3} [(meV)^{-5/2}]$ ,  $b = m_c(0) / m_0 = 0,08$ ,  $\Delta m_c = m_c(\mu_F) - m_c(0)$ .

Burada nəzərə almaq lazımdır siklotron kütləsinin Fermi səthin ekstremal kesişməsinin

sahəsindən  $S_F$  asılılığından  $m_c^* / m_0(S_F)$ .  $S_F$  aşağıdakı dusturdan alınır:  $P\left(\frac{1}{H}\right) = \frac{2\pi e}{\hbar c S_F}$ .

$\text{Bi}_2\text{Te}_3$ ,  $\text{Bi}_2\text{Se}_3$  və  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun həcmi monokristallarında Qaus effektin ossilyasiyasının periodundan maqnit sahəsin istiqamətinə perpendikular olan müstəvi ilə Fermi səthinin ekstremal kəsişmə sahəsi təyin olunub. Bununla Fermi energiyanın qiyməti alınıb  $\varepsilon_F = 25\text{meV}$ .

14. Maqnit müqavimətinin  $\rho_{xx}$  maqnit sahədən asılılığı (Qaus effekti)  $A_2^VB_3^{VI}$  qrupu birləşmələri üçün 6-ellipsoidli Drabbl-Volf zona quruluşu çərçivəsində maqnit sahəsinin istiqaməti  $C_3$  öxu ilə üst üstə düşən zaman aşağıdakı duster ilə təmzimlənir:

$$\frac{\rho_{xx}(B)}{\rho_0} = \frac{1 + (R_0\sigma_0 B)^2 / f_{II}}{1 + (R_0\sigma_0 B)^2}$$

burada  $\rho_0$  və  $\sigma_0$  - xüsusi müqavimət və elektrik keçiricilik maqnit sahəsi  $B=0$ ,  $f_{II}$  - Holl faktor. Bu dusturu rahatlıq üçün eksperiment nəticələri ilə müqaisə etmək üçün başqa cür belə yazmaq olar:


$$\frac{B^2}{(\Delta\rho/\rho_0)} = \frac{1}{\left(\frac{1}{f_{II}} - 1\right)(R_0\sigma_0)^2} + \frac{1}{\left(\frac{1}{f_{II}} - 1\right)} B^2$$

Qrafiki  $\frac{B^2}{(\Delta\rho/\rho_0)} - B^2$  koordinatlarında qursaq, yuxarıdakı xətt tənlikidir və yüngül Holl faktoru  $f_{II}$ , və sonra yükdaşıyıcıların yürüklüyünü  $\mu = R_0\sigma_0$  tapmaq mümkündür.

Beləliklə, müəyyən olunmuşdur ki,  $\text{Bi}_2\text{Te}_3$ ,  $\text{Bi}_2\text{Se}_3$  və  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun həcmi monokristallarında Holl effektindən təyin olunmuş yükdaşıyıcıların yürüklüyü Qaus effektindən təyin olunmuş yükdaşıyıcıların yürüklüyü ilə üst üstə düşür.

15.  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun tavlanmamış və vakuumda 200 C temperaturda tavlanmış nazik təbəqələrində Holl effektindən (Holl potensialın işarəsinə görə) təyin olunmuşdur ki, əsas yükdaşıyıcıların tipi – elektronlardır.

16. Göstərilmişdir ki,  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun 200 C temperaturda tavlanmış nazik təbəqələrin həcmi materialların maqnit müqavimətindən bir əhəmiyyətli fərqi mövcuddur. Kiçik (1 T-ya qədər) maqnit sahələrində maqnit sahəsinin böyüməsi ilə müqavimətin kəskin artması müşahidə olunur (şəkil 10), 1 T-dan böyük maqnit sahələrində isə həcmi monokristallar üçün maqnit müqavimətinin sahədən asılılığını xas olan standart, Lorens kvadrat asılılığı müşahidə olunur. Zəif maqnit sahələrində maqnit sahəsinin böyüməsi ilə müqavimətin belə kəskin artması zəif antilokallaşma effekti üçün səciyyəvidir. Zəif antilokallaşma effektiin müşahidə olunması gözlənilməz deyil, çünki  $A_2^VB_3^{VI}$  qrupu birləşmələri üçün güclü spin-orbital qarşılıqlı təsirinin mövcud olması səciyyəvidir. Ancaq, qeyd etmək lazımdır ki,  $A_2^VB_3^{VI}$  həcmi monokristallarında zəif antilokallaşma müşahidə olunmur və o, yalnız nazik təbəqələr üçün səciyyəvidir. Fərz edilmişdir ki, nazik təbəqələrdə müşahidə olunan zəif antilokallaşma topoloji izolyatorun elektron səth hallarında interferensiya effektlerinin təzahürüdür.



Şəkil 10



17. Yuxarıdakı eksperimental nəticəni müzakirə etmək üçün müqavimətin maqnit sahəsindən asılılığının Xikami-Larkin-Naqoaka düsturundan ikiölcülü yaxınlaşmada istifadə edək:


$$\Delta\sigma(B) = \frac{1}{2} \frac{e^2}{2\pi^2\hbar} \left[ \psi\left(\frac{1}{2} + \frac{B_\phi}{B}\right) - \ln\left(\frac{B_\phi}{B}\right) \right]$$

burada  $\tau_{so}$ ,  $\tau_e$ ,  $\tau_\phi$  - spin-orbital qarşılıqlı təsiri, elastik səpilmə və faza pozulmasının vaxtları, xarakteristik maqnit sahəsi  $B_\phi = \hbar/4el_\phi$ ,  $l_\phi$  - faza pozulmasının uzunluğu.

Xikami-Larkin-Naqoaka düsturunu eksperimentdən alınan nəticələrə riyazi yaxınlaşmalarda aşağıdakı dusturdan istifadə olunub:

$$\Delta\sigma(B) = A \frac{1}{2} \frac{e^2}{2\pi^2\hbar} \left[ \psi\left(\frac{1}{2} + \frac{B_\phi}{B}\right) - \ln\left(\frac{B_\phi}{B}\right) \right]$$

Hesablamaların nəticələri Şəkil 11 verilib: riyazi hesablamalar punktir əyri ilə göstərilib.



Şəkil 11




Beləliklə,  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun vakuumda 200 C temperaturda tavlanması nazik təbəqələrində müqavimətin maqnit sahəsindən asılılığının Xikami-Larkin-Naqoaka düsturundan ikiölcülü yaxınlaşmada faza pozulmasının uzunluğu  $L_\phi=200$  nm kimi təyin edilmişdir. Nəzərə alsaq ki, bizim nazik təbəqələrin qalınlığı ~500 nm, topoloji izolyatorun səth halları  $a \sim 10$  nm dərinlikdə lokallaşır, demək olar ki şərt  $a \ll L_\phi$  yerinə yetirilir.

18. Termoelektrik hərəkət qüvvəsini öyrənmək üçün nümunələrə gümüş pasta vasitəsi ilə elektrik kontaktlar vurulub. Termoelektrik hərəkət qüvvəsi  $\Delta E$  differensial metodu ilə ölçülüb. Ölçü temperaturlar  $T_1$  və  $T_2$  mis-konstrantdan termoparalar vasitəsi ilə təyin olunub. Ölçüləri geniş temperatur intervalında aparmaq üçün kriostat sistemindən istifadə olunub. Zeebek koeffisienti  $S$  aşağıdakı tənliy vasitəsilə təyin olunub:

$$\Delta E = S \cdot (T_2 - T_1)$$

Alınan nəticələr aşağıdakı şəkil 12-də verilib:



Şəkil 12

Zeebek koeffisientinin  $S$  dəyərində “-” mənfi işarəsi göstərirki, yükdaşıcılar elektronlardır. Əyri 1 – 150 °C temperaturunda tavlanmış  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun nazik təbəqəsinə addır, 2 – 200 °C temperaturunda, 3 – 250 °C temperaturunda, 4 – 300 °C temperaturunda və əyri 5 – tavlanmamış nümunəyə addır.

Qeyd etmək lazımdır ki, termoelektrik hərəkət qüvvəsinin yaranması iki səbəbə görə baş verir:


1. – elektroların nümunənin isti oblastından soyuq oblastına diffuziyaya görə,
2. – fononların isti oblastından soyuq oblastı tərəf hərəkət etdiyi zaman elektronları da özünə cəlb etməsi.

Şəkil 12-dən yaxşı görünür ki ən yüksək Zeebek koeffisientin  $S$  qiyməti 200 °C temperaturunda tavlanmış  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun nazik təbəqələrində 150-250 K alınır.

19. İstilik keçiriciliyi stasionar metodu ilə ölçülüb. Ölçü temperaturlar  $T_1$  və  $T_2$  mis-konstrantdan termoparalar vasitəsi ilə təyin olunub. İstilik keçiriciliyi əmsalı  $\chi$  aşağıdakı tənliy vasitəsilə təyin olunub:

$$\Delta Q = \chi \cdot (T_2 - T_1)$$

Alınan nəticələr aşağıdakı şəkil 13-də verilib:



Şəkil 13

Əyri 1 – 150 °C temperaturunda tavlanmış  $\text{Bi}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun nazik təbəqəsinə aiddir, 2 – 200 °C temperaturunda, 3 – 250 °C temperaturunda, 4 – 300 °C temperaturunda və əyri 5 – tavlanmamış nümunəyə aiddir.

Şəkildən yaxşı görünür ki, tavlanmış  $\text{Bi}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun nazik təbəqələrində istilik keçiriciliyi əmsalı  $\chi$  aşağıdır, bu fakt Termoelektrik Effektivliyinin ( $zT = S^2 \sigma T / \chi$ ) qiymətini artırır. Qeyd etmək lazımdır ki, temperatur artıqça istilik keçiriciliyi əmsalı  $\chi$  artır. Bu fakt onunla bağlıdır ki, temperatur yüksələndə elektronların konsentrasiyası artır və bununla elektron istilik keçiriciliyinin payı artır.

Bələliklə, müəyyən olunmuşdur ki,  $\text{Bi}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun vakuumda 200 °C temperaturda tavlanmış nazik təbəqələrində istilik keçiriciliyi təxminən 2 dəfə tavlanmamış nazik təbəqələrindən azdır.

20. Müəyyən olunmuşdur ki,  $\text{Bi}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun vakuumda 200 °C temperaturda tavlanmış nazik təbəqələrində Termoelektrik Effektivliyinin  $zT = S^2 \sigma T / \chi \sim 1,5$  qiyməti təxminən 3 dəfə tavlanmamış nazik təbəqələrindən artıqdır. Nəzərə alsaq ki,  $\text{Bi}_2\text{Te}_3$ -tipli həcmi monokristallar üçün adətən  $zT \sim 1$ , alınmış nəticələr çox mühüm ehemiyət kəsb edir, çünki alınmış nazik təbəqələrdə Termoelektrik Effektivliyinin qiyməti həcmi monokristallardan artıqdır. Belə bir halda hal hazırda həcmi monokristallar əsasında işləyən termoelektrik generatorlarda və soyuducularda nazik təbəqələr ilə əvəz etmək böyük iqtisadi udus əldə etmək imkanı verir – həm material qənaiyi hesabına, həm də qurğuların miniatiyurlaşdırması hesabına.

Aparılmış işlər və alınmış nəticələr göstərir ki tədqiqatları bu istiqamətdə davam etdirmək çox vacibdir.

4 Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmallar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiqlik olaraq göstərilməlidir) (*suratlарни кагыз üzәрендә və CD şəklindә əlavə etməli!*)

1. Tezis - “Квантовые интерференционные эффекты в тонких пленках  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$ .” Сб. тезисов 50-ой Школы ФГБУ «ПИЯФ» по физике конденсированного сост. 2016 г., с.167, Петербург, Россия, Нəммүəlli - Abdullayev N.A.
2. Məqalə - “Слабая антилокализация в тонких пленках твердого раствора  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$ .” “Физика твёрдого тела”, 2016, том 58, вып. 9, стр.1806 -1811. Impact Factor – 0, 82; Нəммүəlli - Abdullayev N.A., Алекперов О.З., Зверев В.Н., Керимова А.М., Мамедов Н.Т.

5 İxtira və patentlər, səmərələşdirici təkliflər  
(burada doldurmali)

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiqlik göstərilməlidir)

1. Qebze Texnologiya İnstitutu (Turkiyə, İstanbul), prof. Suleymanov R.A. – 10.2016-10.2016  $\text{Bi}_2\text{Te}_{2,7}\text{Se}_{0,3}$  bərk məhlulun vakuumda tavlanmış və tavlanmamış nazik təbəqələrində termoelektrik hərəkət qüvvəsinin və istilik keçiciliyinin ölçüləri.

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)  
(burada doldurmali)

8 Layihə üzrə digər tədbirlərdə iştirak  
(burada doldurmali)

9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)

Rusiya,Sankt-Peterburg Şkola ПИЯФ по Физике Конденсированного Состояния (Школа ФКС-2016) beynəlxalq konfrans-məktəbdə.

10 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları  
(burada doldurmali)

11 Yerli həmkarlarla əlaqələr  
(burada doldurmali)

12	Xarici həmkarlarla əlaqələr
	1. Qebze Texnologiya İstitutu (Turkiyə, İstanbul), prof. Suleymanov R.A. 2. Rusiya Elmlər Akademiyasının Bərk Cisimlər Fizikası İstitutu (Moskva vilayəti, Çernoqolovka), prof. Zverev V.N. 3. Rusiya İ Pyotr adına Politexnik Universiteti (Sankt Petersburg), prof. Nemov S.A. 4. Rusiya Elmlər Akademiyasının Ümumi Fizika İstitutu (Moskva), Dr.Lyamşev M.L.
13	Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)
	1 nəfər – Əliquliyeva Xəyalə Vaqif qızı – fizika üzrə fəlsəfə doktoru
14	Sərgilərdə iştirak (əgər baş tutubsa) (burada doldurmalı)
15	Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa) Qebze Texnologiya İstitutu (Turkiyə, İstanbul), prof. Suleymanov R.A., Bilkent Universiteti UNAM Nano mərkəz (Ankara, Türkiyə), prof. Rusiya Elmlər Akademiyasının Bərk Cisimlər Fizikası İstitutu, prof. Zverev V.N.
16	Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir) (burada doldurmalı)

**SİFARIŞÇI:**  
Elmin İnkişafı Fondu

Baş məsləhətçi  
Quliyeva Mülaim Sahib qızı

Mərif  
(imza)

“13” 01 2017-ci il

**İCRAÇI:**  
Layihə rəhbəri  
Əliquliyeva Xəyalə Vaqif qızı

Əliquliyeva Xəyalə Vaqif qızı  
(imza)  
“13” 01 2017-ci il